

Alternativ enerjiyə alternativ yoxdur

Azərbaycan bu sahədə də zamanla ayaqlaşmağı bacarı

Alternativ enerji mənbələrindən geniş istifadə olunması bu gün dünyani düşündürən vacib məsələlərdəndir. Artıq hamı yaxşı dərk edir ki, bəşəriyyətin gələcəyinin aqibəti təbii resurslardan səmərəli istifadə etməkdən və mövcud olan sərvətlərin qorunmasından asılıdır. Bu baxımdan müasir dünyada alternativ enerjiyə alternativ yoxdur.

Hazırda "yaşıl" və alternativ enerji mənbələrindən istifadədə dünyyanın 5 ölkəsi irəlidədir. Maraqlısı odur ki, bu 5 ölkədən yalnız biri Avropadadır. Qoca qıtə alternativ enerji resurslarından istifadədə fəal mövqə tutsa da, təəccüb doğuran odur ki, bərpaolunan və ya alternativ enerji mənbələrindən Asiyada daha çox yararlanırlar. Başqa sözlə desək, beşliyə düşən ölkədən üçü Asiyadır. Bu siyahıda Avropa lideri olan Almaniya hamidən axırdı - beşinci yerdədir, baxmayaraq ki, hər il alternativ enerji mənbələrinin inşasına 9 milyard avroya yaxın xərcləyir. Çətin kiminsə ağlına gəlsin ki, 4-cü yer Hindistana məxsusdur. 2010-cu ildən üzübüri bu ölkədə alternativ enerji mənbələrinə ayrılan investisiyaların məbləği 12 milyard avroya yaxınlaşır. 3-cü yero Yaponiya sahib çıxır. Bu ölkə də alternativ enerji mənbələrinin inkişafına hər il 12 milyard avro ətrafında pul sərf edir. Onu da qeyd edək ki, Yaponiya hökuməti 2011-ci ildə "Fukisimomo" AES-dəki qəzadan sonra alternativ enerji variantlarının həlliin start vermişdir. Birinci beşlikdə ABŞ eyniadlı qitədən ikinci yero yüksələn yeganə ölkədir. Ekspertlər hesablayıblar ki, ABŞ alternativ enerji mənbələrinə ildə 35 milyard

avro sərf etmişdir. Bu siyahıda birinci yeri hansı ölkənin tutduğunu ağılmıza belə gətirə bilməyəcəksiniz. Çünkü dünyada "yaşıl" energetikanın inkişafında liderlik Çinə məxsusdur. Bu ölkə yalnız 2016-2021-ci illərdə alternativ enerji mənbələrinin bərpa edilməsinə 343 milyard avro xərcləmişdir.

Mütəxəssislərin rəyinə görə, Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik olsa da, alternativ enerji mənbələrinin inkişafı onun üçün xüsusi əhəmiyyət kəsb edir. Yaxşı dərk edirik ki, nə bizim, nə də dünyyanın karbohidrogen ehtiyatları sonsuzdur və bu sərvətlərin getdikcə tükenməsi göz qarşısındadır. Ekoloji fəlakətlərin və təbii felakətlərin artması bizi alternativ enerji mənbələrini inkişaf etdirməyə sövq edir. Alımların bir qismi və bəzi ekspertlər belə qənaətə galırlar ki, alternativ enerji ənənəvi enerji mənbələrini tam əvəz edə bilməyəcək.

Amma alternativ enerji mənbələrinin yaradılması və sayalarının artırılması zoruridir. Yaxşı həldir ki, Azərbaycanda bu istiqamətdə geniş imkanlar və ciddi perspektivlər mövcudur. Yeri gölmişkən qeyd edək ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün saylan bərpaolunan enerji mən-



bələrinin potensialı 26940, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23040, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVT həcmindədir.

AMEA Fizika İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, Azərbaycanın bir sıra bölgələrində həm günəşli, həm də küləkli günlərin sayıının çox olması alternativ və bərpaolunan enerji mənbələrinin inkişafını stimullaşdırır amillərdir. Artıq Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə ilk pilot layihələrin reallaşdırılmasına dair icra müqaviləri imzalanmışdır. Həmin sənədlərə əsasən, ilkən layihələrə iki il müddətində 400 milyon dollar civarında sərmaya yatırılacaq.

"Total Energies" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut "Bakı Enerji Həftəsi" çərçivəsində Şuşada

keçirilən "Xalis sıfır aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı" adlı xüsusi sessiyada bildirilmişdir ki, Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı mövcuddur. Məlumat üçün bildirək ki, bu şirkət 26 ildən çoxdur enerji layihələrinin həyata keçirilməsində Azərbaycanla birgə çalışır.

Yerli mütəxəssislərimiz deyirlər ki, biz alternativ enerji mənbələrindən istifadə etməklə bir tərəfdən gücümüzü artırı, digər tərəfdən mövcud enerji ehtiyatlarına söykənərək Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilərik. Bu baxımdan Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirakı ilə keçirilən sessiya və bir sira sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Adıçəkilən xüsusi sessiyada Azərbaycan və Tür-

kiyənin enerji sahəsində də mükəmməl əməkdaşlığı gündəmə gəlmiş, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonasına çevriləməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyaset dən danışılmışdır. bp-nin regional prezidenti Qəri Counz çıxışında şirkətin təxminən 30 il ərzində Azərbaycanda neft-qaz sektorunda uğurla fəaliyyət göstərdiyini, Şuşada imzalanacaq sənədlərin "enerji keçidi" dövründə Azərbaycanın bərpaolunan enerji potensialının inkişafına töhfə verəcəyini bildirmişdir.

Maraqlı faktlardan biri də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVT gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması üçün 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavənin imzalanmasıdır. Bu sənəd "Şəfəq" adlı

günəş-elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. Əlavədə layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün "Virtual enerji ötürülməsi mexanizmi" adlı biznes modelinin tətbiqi planlaşdırılmışdır.

Bundan əlavə, Energetika Nazirliyi və BƏΘ-nin "Masdar" şirkəti arasında "Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi" və "Dənizdə 2 QVt gücündə ineqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi" imzalanmışdır. Növbəti müqavilə SOCAR ilə bp arasında bağlanmışdır. SOCAR-in birinci vitse-prezidenti Rövşən Nəcəf və bp-nin regional prezidenti Qəri Counzun imzaladıqları sənəd Azərbaycanda bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Göründüyü kimi, Azərbaycan sürətlə zamanın nəbzini tutaraq alternativ enerji növlərindən istifadəye çox ciddi fikir verən, bu sahədə köklü islahatların aparılmasına vacib diqqət ayıran dövlətə cevirlir.

**Bahadur İMANQULİYEV,
"Azərbaycan"**